

# Abituriyentin YADDAŞ KİTABÇASI

(ali təhsil müəssisələrinə I,II,III,IV ixtisas qrupları üzrə qəbul imtahanları üçün)

Aşağıdakıları imtahana gətirmək qadağandır:



İmtahan binasına giriş zamanı üzərində mobil telefon və digər rabitə vasitələri, konspekt və başqa yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunur, bu vasitələr və onların imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmazlar.

## ƏZİZ ABİTURIYENTLƏR!

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) biliyin yekun qiymətləndirilməsi mərhələsində sizə uğurlar arzulayır!

DİM-in məqsədi imtahanda biliklərinizi nümayiş etdirmək üçün sizə rahat şərait yaratmaq, şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir.

Yüksək bilik nümayiş etdiyiniz və imtahanın texnoloji tələblərinə düzgün əməl etdiyiniz təqdirdə uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz.

### İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL ETMƏLİSİNİZ:

1. Siz imtahan günü buraxılış vərəqənidə göstərilən vaxtda imtahan verəcəyiniz binanın qarşısına gəlməli, özünüzlə mütləq qara və ya tünd göy rəngdə yazan, mürəkkəb axıtmayan diyircəkli qələm və (və ya) HB sərtliyində sadə karandaş, qələmyonan, pozan və aşağıdakı sənədləri gətirməlisiniz:

- **şəxsiyyəti təsdiq edən sənədi** (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər icazə vəsiqələrini və pasportlarını, vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və yaşadıkları ölkənin hüduqlarından kənara getmək üçün onlara verilən sənədləri, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini;
- **imtahana buraxılış vərəqəsi**

**Qeyd:**Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan abituriyentlər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotosəkilləri yapışdırılmış arayışı (*arayısa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir*).

**DIQQƏT!** Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda imtahana buraxılmayacaqsınız!

2. Göstərilən sənədləri imtahan binasının giriş qapısında buraxılış rejimini həyata keçirən mühafizə əməkdaşlarına təqdim edib yoxlamadan keçdikdən sonra imtahana buraxılış vərəqənidə göstərilmiş müvafiq kodlu zala gedin.

### ABİTURIYENTİN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR:

1. İmtahan zalında imtahana buraxılış vərəqəsində göstərilən sıra və yerdə oturduqdan sonra nəzarətçinin izahatını diqqətlə dinləyin. Aydın olmadıqda əlinizi qaldırıb nəzarətçiyə müraciət edin.
2. İzahat işi qurtardıqdan sonra sizə cavab kartı paylanır. Cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə və ya HB sərtliyində sadə karandaşla doldurun. Cavab kartındakı məlumatlar optik qurğu

vasitəsilə oxunur. Ona görə də cavab kartı ilə işləyərkən ehtiyatlı olun. Dairələri tam qaralayın (nümunə●), kartın əks üzünün qabarmaması üçün qələmi bərk basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və cırmaq olmaz.

Sizə məxsus cavab kartının 1-ci bölməsində iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap edilmişdir. Özünüz haqqında çap edilmiş həmin məlumatları yoxlayın. Uyğunsuzluq aşkar etdikdə mütləq nəzarətçiyə müraciət edib məsələyə aydınlıq gətirin.

2-ci bölmədə özünüz haqqında məlumatları yazın və qaydalara zidd hərəkətə yol verməyəcəyiniz barədə bu bölmədəki Bəyannamə ilə tanış olun. Cavab kartında özünüz haqqında yazdığınız məlumatların düzgünlüyünü və Bəyannamə ilə tanış olduğunuzu imzanızla təsdiq edin.

3-cü bölmədə sizə veriləcək sual kitabçasının variantı çap edilmişdir.

**Cavab kartının arxa üzündə soyadınızı, adınızı yazın və imza edin. İş nömrəsinin kodlaşdırılması üçün ayrılmış bölmədə** isə iş nömrənizin hər bir rəqəmini sol xanadan başlayaraq rəqəmlərin cavab kartındakı nümunədə göstərilən şablonuna uyğun olaraq yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi tapıb, onun yerləşdiyi dairəni tam qaralayın. Bu zaman diqqətli olun: hər sütunda yalnız bir dairə qaralanmalıdır.

3. Sonra sizə üzərində iş nömrəniz, soyadınız, adınız və ata adınız çap edilmiş və cavab kartınızın 3-cü bölməsində göstərilmiş varianta uyğun sual kitabçası verilir.

**DİQQƏT!** Sizə verilən sual kitabçası sizə məxsus deyilsə və ya cavab kartınızın 3-cü bölməsində çap edilmiş varianta uyğun olmazsa, dərhal nəzarətçiyə müraciət edin. Belə ki, imtahan nəticələriniz qiymətləndirilərkən cavablarınızın cavab kartınızda göstərilmiş varianta uyğun və sizə məxsus olan sual kitabçasının doğru cavabları ilə müqayisə ediləcəkdir. Sual kitabçasının sizə düzgün təqdim olunduğuna əmin olun. Nəzarətçi sual kitabçasını açmağa icazə verdikdən sonra onu vərəqləyərək çap qüsurlarının olub-olmadığını yoxlayın. Belə qüsurlar varsa, problemin aradan qaldırılması üçün nəzarətçiyə müraciət edin.

4. Cavab kartının cavablar üçün ayrılmış hissəsi sual kitabçasındakı sualların ardıcılığına uyğun olaraq sıralanmışdır.

Siz sual kitabçasında **1-21, 26-46, 51-71 və 76-125** sayılı sualların hər birinə verilmiş 5 cavabdan (bunlar A, B, C, D, E hərfləri ilə işarələnmişdir) düzgün hesab etdiyiniz bir cavabı seçin və cavab kartında müvafiq sualın nömrəsini tapın və seçdiyiniz cavaba uyğun dairəni tam qaralayın. Əgər bir suala cavab olaraq birdən çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.

Sual kitabçasında verilmiş **22-24, 47-49 və 72-74** sayılı açıq tipli test tapşırıqlarının hər birinin cavabını (rəqəmlər və varsa nöqtə ardıcılığını) bu cavab üçün nəzərdə tutulmuş damalara sol xanadan başlayaraq nümunədə göstərilən şablona uyğun olaraq yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi (nöqtəni) tapıb onun yerləşdiyi dairəni tam qaralayın. Seçim, ardıcılıq və xronologiya tipli açıq test tapşırıqlarına cavablar qeyd olunarkən eyni bir sütunda birdən çox dairə qaralanarsa, onda cavab səhv hesab edilir.

25, 50 və 75 sayılı açıq tipli test tapşırıqlarında təqdim edilmiş 2 siyahının elementləri arasındakı uyğunluqları müəyyən edin və cavab kartında 1-ci siyahının hər bir elementinin nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayın.

**Ballar hesablanarkən yalnız cavab kartında qaralanan cavablar nəzərə alınır.**

Ümumi bal hesablanarkən suallar üzrə doğru cavabların sayından səhv cavabların sayının  $\frac{1}{4}$ -i çıxılır, açıq tipli test tapşırıqları üzrə isə səhv cavablar doğru cavabların sayına təsir göstərmir.

**DIQQƏT!** Cavab kartınızın yanınızda əyləşən abituriyent tərəfindən yanlışlıqla korlanmasının qarşısını almaq üçün onu əlinizin altında saxlayın. Korlanmış cavab kartı dəyişdirilmir. Buna görə siz şəxsən məsuliyyət daşıyırsınız.

**DIQQƏT!** Başqasının cavablarını köçürməyin. Özünüz də diqqətli olun ki, sizin cavablarınızı heç kim köçürməsin. Nəticələriniz yoxlanarkən xüsusi araşdırma zamanı köçürmə faktı aşkar edilərsə, həm köçürənin, həm də köçürməyə şərait yaradanın imtahan nəticələri ləğv olunacaqdır.

5. Hesablamaları və qeydləri aparmaq üçün sual kitabçasında boş yerlər nəzərdə tutulmuşdur. Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir.
6. “İmtahan başlandı” elan olunan andan **2 saat müddət keçəndək və imtahanın son 15 dəqiqəsi ərzində** imtahandan çıxmaq qadağandır. Qalan vaxt ərzində imtahandan çıxan abituriyentlər cavab kartı ilə birlikdə sual kitabçasını da nəzarətçiyə təhvil verməlidirlər. İmtahanda yalnız sona qədər iştirak edən abituriyentlər sual kitabçasını özləri ilə apara bilərlər.
7. “İmtahan qurtardı!” elan olunduqda cavab kartınızı mütləq nəzarətçiyə təhvil verin.
8. Cavab kartını nəzarətçiyə təhvil verdikdən sonra imtahana buraxılış vərəqəsində nəzarətçiyə imza etdirməlisiniz. Cavab kartını nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.

**DIQQƏT!** Cavab kartının təhvil verilməsinə görə abituriyent şəxsən məsuliyyət daşıyır.

9. Siz cavab kartlarının sayılıb zərflə qoyularaq bağlanmasında iştirak edib, zərfin üzərindəki protokolu imzalaya bilərsiniz.

### **ABİTURİYENTƏ QADAĞANDIR:**

- saxta sənəd təqdim etmək;
- imtahana öz yerinə başqasını göndərmək;
- imtahan binasına (zalına) mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası, çanta, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
- yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

- sual kitabçaları paylandıqdan sonra hər hansı bir səbəbə görə imtahan zalını tərk edib yenidən geri dönmək;
- nizam-intizam qaydalarını pozmaq;
- zalda yerini dəyişmək, gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın gedişinə mane olmaq;
- başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq;
- “İmtahan başlandı!” elan olunan andan **2 saat müddət keçəndək və imtahanın son 15 dəqiqəsi ərzində** , səbəbindən asılı olmayaraq, imtahan zalından çıxmaq;
- nəzarətçiyə test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;
- cavab kartını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

**DİQQƏT!** Belə hallara yol verən abituriyentlər imtahandan xaric olunacaq və onların imtahan nəticələri DİM tərəfindən ləğv olunacaqdır.

DİM-in abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsulları vardır.

Qəbul qaydalarında hər hansı bir pozuntuya və saxtakarlığa yol verməsinə görə (saxta sənəd təqdim etmə, köçürmə, köçürməyə şərait yaratma, imtahana öz yerinə başqasını göndərmə və qəbul qaydalarına zidd digər hərəkətlər) abituriyentin imtahan nəticələrinin ləğv olunması və onun haqqında müvafiq hüquqi tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Siz cavab kartının 2-ci bölməsində belə hallara yol verməyəcəyiniz barədə öz üzərinizə öhdəlik götürərək Bəyannamə imzalayırsınız.

Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi zamanı nizam-intizam yaratmaqdır. İmtahanın başlandığı elan edildikdən sonra sizin onlara sual verməyiniz, onların sizə yaxınlaşıb hər hansı bir məlumat almaq üçün müraciət etməsi imtahan qaydalarına ziddir. Nəzarətçi müəllimlərin fəaliyyəti imtahan prosesinin tələblərinə uyğun olmazsa, bu barədə imtahan rəhbəri zala gəldikdə ona məlumat verin.

Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə müraciət edin, nəzarətçi lazımı ölçü götürməzsə, imtahan rəhbərinin və ya DİM-in nümayəndəsinin zala gəlməsini tələb edin. İmtahan binasından çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərə baxılmayacaqdır.

**Sizə müvəffəqiyyətlər arzulayırıq!**